

## **Qadağan olunmuş malların daşınmasına dair təlimatı buradan yükləyə bilərsiniz**

Kango Express rəsmi olaraq qadağan olunmuş malları, həmçinin təhlükəsizlik baxımından daşımır. Siz bununla mütləq tanış olmalısınız ki, hansı səbəbə görə seçdiyiniz bu və ya digər mal daşına bilməz.

### **Qadağan olunmuş mallar**

Aşağıda göstərilmiş hər bir kateqoriyanın üzərinə tıklayın ki, qadağa və məhdudiyət qoyulmuş malların təxmini siyahısını görə bilərsiniz. Biz çalışırıq ki, belə malların siyahısını mümkün qədər ətraflı hazırlayaq. Amma hər halda, daşınması mümkün olmayan, xüsusən də təhlükəsizlik kateqoriyadan sayılan malları tam olaraq sadalamaq mümkün deyil. Ona görə Quick Guide funksiyasını rəhbər tutaraq, təhlükəli və zərərli mallar haqqında verilmiş qısa təlimatı hərtərəfli öyrənməlisiniz.

Deyilənlərə əlavə olaraq, bu siyahı tam deyil və oraya bu və ya digər səbəblərə görə sizin ölkənizə daşınmaya qadağan olan spesifik mallar daxil olunmamışdır. Belə bir halda bu tipli malların ölkənizdə alınmasının imkanını yerli gömrük orqanları ilə dəqiqləşdirmək lazımdır.

### **Siqaret / Tütün məhsulları**

- siqaret
- elektron siqaretləri üçün maye
- siqarlar
- tütün / tütün məhsulları

### **Hərbi avadanlıq**

- Night vision goggles
- Lock pickers
- Optical scopes
- Laser sites
- Body armor
- Handcuffs
- Polygraph equipment
- Items with hidden cameras
- Aircraft parts
- Surveillance and eavesdropping equipment
- Any other ITAR regulated Item

### **Tez xarab olan məhsullar**

- Frozen items or that require refrigeration
- Fresh/Living flowers, plants, trees, bushes
- Perishable foods (e.g. fish, meat, dairy products, fruits, vegetables)
- Items that may melt due to extreme temperatures in transit (such as chocolates)

### **Silah**

- Guns, including Revolvers, Rifles, Pistols, Starter pistols
- Gun parts and components (scopes, sights, magazines, rails)
- Bullets and other types of ammunition
- Paintball guns and paintball equipment

- Airsoft rifles
- Offensive weapons such as mace, pepper spray, stun guns, tasers
- Hand grenades
- Brass knuckles
- Martial arts weapons such as ninja stars
- Knives and swords, including flick knives, kitchen knives, throwing knives
- Bows including compound bows and crossbows
- Imitation weapons including toy guns and toy grenades

### **Kart və masa oyunları**

- Gambling devices
- Poker chips
- Lottery tickets
- Other prize tickets

### **Porno məhsulları**

- Adult toys
- Pornographic magazines and videos
- Items that promote terrorism, treason, racism, anti-Semitism, fascism, etcetera

### **Tərkibində spirt olan məhsullar**

- Beverages
- Rubbing Alcohol
- Nail polish and removers

### **Dərmanlar**

- Medications (medical or veterinary) that require a prescription
- Illegal and controlled drugs and paraphernalia (including for marijuana)
- Controlled or uncontrolled substances which are commonly used to manufacture other controlled or illegal drugs
- Unlicensed drugs including synthetic cannabis, herbal potpourri or bath salts

### **Digər məhsullar**

- Counterfeit goods or items that infringe on intellectual property rights (trademarks, copyrights or patents)
- Human or animal remains, including ashes
- Packages/items that are leaking, damaged, wet or emitting an odor
- Packages/items that contain sharp items that may cause damage to other packages or people
- Needles
- Rare coins
- Antiques
- Government issued ID's and uniforms

### **Valyuta**

- Cash (paper and coins)
- Travelers checks, money orders, blank checks
- Counterfeit or imitation money
- Credit, debit or gift cards

### **Qiymətli metallar / daşlar**

- Bullion, gold and other precious metals
- Loose precious stones

### **Xəz / dəri**

- Live animals
- Real furs
- Skins, including alligator
- Tusks and ivory
- Endangered species of wildlife and their by-products

### **Bitki / Kənd təsərrüfat məsulları**

- Animals
- Seeds
- Soil
- Other agricultural products

### **Batareyalar / Mobil Telefonlar**

- Batareya/akumulyatorlar daşınmaya qadağandır
- Mobil telefonlar Azərbaycana daşınmır

### **Təhlükəli / Yanan (alışan) məhsullar**

- Perfume/Cologne
- Aerosol/Spray Cans (hairspray, bug spray, shaving cream)
- Lighters
- Nail Polish and Remove
- Paint
- Hair growth formula
- Paints and Varnishes
- Oils
- SEE OUR QUICK GUIDE FOR A MORE DETAILED LIST

### **Daşınmaya qadağan olan mallar anbarımıza çatdırılıb**

Biz anbarımıza daxil olmuş hər bir bağlamayı yoxlayırıq. Əgər bağlamada qadağan mallar aşkar olunarsa, o halda siz bizdən elektron ünvanınıza bildiriş alacaqsınız ki, hansı səbəbə görə malınız göndərilmir. Göndərişin imkanı üçün bizə lazımı informasiya təqdim edə bilmədiyiniz halda, aşağıda göstərilmiş variantlardan birini seçə bilərsiniz:

- malın satıcıya qaytarılması (müşərinin hesabına)
- malın başqa fiziki ünvanə göndərilməsi (ABŞ və ya Böyük Britaniyaya - bağlama hansı anbara daxil olmasından asılı olaraq) - müşərinin hesabına. Nəzərə alın ki, Kango Express bağlamalı başqa daşınma şirkətlərin ünvanlarına göndərmir
- Maldan imtina etmək
- Əgər bağlamada qeyri-legal preparatlar, ya da narkotik maddələr aşkarlansə, bunlar baxılmaq üçün yerli hüquq-mühafizə orqanlarına təhvil veriləcəkdir.